

Vətən mövzusu XXI əsrin əvvəllərində Azərbaycan səhnəsində

Məlahət Ağayeva

Sənətşünaslıq üzrə fəlsəfə doktoru

E-mail: melahet-agayeva@mail.ru

XXI əsrin əvvəllərindən başlayaraq Azərbaycan teatrlarında vətənpərvərlik və qəhrəmanlıq mövzusunda əsərlər tamaşaşa qoyulmağa başladı. Bu əsərlər dramaturgiyamızı zənginləşdirdiyi kimi, sahnəyə qoyularaq geniş tamaşaçı rəğbatı qazanmış, Azərbaycan teatr sənətinin inkişafında, həmçinin müasir Azərbaycan tamaşaçısının zövqünün formallaşmasında böyük rol oynamışdır.

Azərbaycan ədəbiyyatının görkəmli sənətkarlarından olan İlyas Əfəndiyev "Hökmdar və qızı" tarixi pyesini 1990-ci il yanvarın 20-də Bakıda qəfildən gülləbaran edilmiş şahidlərimizin unudulmaz xatirəsinə ithaf etmişdi. XVIII əsrin xronikası əks olunan faciədə tariximizin daha agrılı bir mərhələsi – torpaqlarımızın parçalanması fonunda milli qürur hissi qabardıldı.

Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində 25 dekabr 1996-ci ildə ilk tamaşası göstərilən "Hökmdar və qızı" tarixi drami ilə teatr həmin ildən həm açılışını, həm də bağlanışını bu əsərlə reallaşdırıldı. 2000-ci il oktyabr ayının 11-də 128-ci teatr mövsümüne başlayan Akademik Teatrın kollektivi tamaşaçılara mövsumun ilk tamaşası kimi yena da "Hökmdar və qızı" tamaşasını nümayiş etdirdi.

Quruluşçu rejissor Mərahim Fərzəlibayovun böyük zəhməti sayəsində ərsəyə galən tarixi pyes yenə də uğurlu səhna tacəssümünü tapdı. Tamaşada xanlıqlar dövründə torpaqlarımızın parçalanmasının səbəbləri, xəyanətkar və satqın qüvvələrin iç üzü açılmaqla, XVIII əslə bu günümüz arasında bir körpü salınır.

"Hökmdar və qızı" tarixi pyesi xalqımızda vətənpərvərlik, müstəqillik, milli azadlıq hissiyatlarını beynilərə hakk edir və gənclərimizi bu istiqamətdə tərbiyalandırır. Azərbaycan tarixinin an ağır çağlarında kiçik xanlıqlara parçalanan xalqımızı yadelli basqlılardan daha çox daxili çəkismalar əldən salırdı. Müstəqillik iddiasında olan xanlar dörd yandan galən xarici təhlükələrə qarşı birləşmək əvəzina, kor bir siyasətlə bir-birini dididirirdilər.

Qarabağ xanlığı üçün təhlükə həm canubdan, həm də şimaldan idi. Cənubdan Qacar sülaləsinin nümayəndəsi Şuşanı əla keçirmək istəyirdi. O, ilk dəfə 1795-ci ildə Xeyli müddət Şuşanı mühəsirədə saxlasa da, məğlub olur. 1797-ci ildə Şuşa işğal edilir. Həmin vaxt öz ailəsi ilə Balakənə qaçan İbrahim xan Ağa Məmməd şah Qacar öldürüldükdən sonra Şuşaya qayıdır. Bu dövrlərdə isə rus işgalları başlayır. Azərbaycan xanlıqları birləşməyi üçün bütövlükde ölkənin bölüşdürülməsi qəçilməz idi. İbrahim xan ruslara qarşı

müqavimətin istanilan naticəni verməyəcəyini görüb 1805-ci ildə Sisyanovla bağlılığı müqaviləyə görə imperiya tabeliyini qəbul etdi. Bu, böyük tarixi sahə idi. Belə ki, bir il sonra İbrahim xan qətlə yetirilir. I və II Rusiya-İran mührəbiləri naticasında Azərbaycanın şimal torpaqları ruslar tərəfindən işğala məruz qaldı.

İbrahim xan torpaqlarımızı rusların əsəratından qurtarmaq üçün Azərbaycan xanlıqlarını birləşdirməyə çalışır, amma məqsədində çata bilmirdi. Çünkü İbrahim xan da istayırdı şah olsun, Kəlbəli xan, Cavad xan, Quba xanı Fətəli xan da, Şəki xanı da şahlıq istayırdılar. Ancaq bunlar bir yerdə olsayırlar, yiğilib bir şah seçib ona itaat etsəydi, lə, bu faciadən, balkə da, xilas olmaq mümkün idi.

Rejissor Mərahim Fərzəlibayov istedadlı aktyorları seçərək və hid bir ansambl yaratmağa müvəffəq olmuşdu. Xalq artisti Əliabbas Qədirov Qarabağ hakimi İbrahim xanın, onun timsalında isə bütün Azərbaycanın başına galən faciənin böyüküyünü təmkinlə açırdı. "Şah İsmayıllı Xətainin əkdiyi toxumları göyərtəmək istəyən" İbrahim xan doğma övladı Ağabəyim ağanı Fətəli şaha baş həram kimi vərib onunla qohum olmaq, Azərbaycan xanlıqlarını birləşdirib, vahid Azərbaycan dövləti yaratmaq istəyirdi.

Tamaşada Ağabəyim ağa obrazını Əməkdar artist Bəsti Cəfərova yaradırdı. B.Cəfərova Ağabəyim ağanın taleyindəki talatümləri, ağrı ilə duyugularının tüğyan edib qarşılaşdığı səhnələri ölçü hissini itirmədən, incəliklə birləşdirib tamaşaçılara çatdırı bilirdi.

Vanya Koxa (Xalq artisti Səyavuş Aslan), Axund Mirmöhüsün ağa (Xalq artisti Həsən Məmmədov), Cavad xan (Əməkdar artist Bürcəli Əsgərov), Kəlbəli xan (Əməkdar artist Macnun Hacıbəyov), Tuba xanım (Əməkdar artist Səfurə İbrahimova), Məhəmməd xan (Şahin Cəbrayılov), Saday bəy (Sabir Məmmədov) – ayrı-ayrılıqda özünəməxsus istedad sahibi olan bu sənətkarların oyunu əsərin verdiyi sərrast material əsasında bir-birini uğurla tamamlayırdı. Akt-yorlar müəllifin verdiyi ideyaları gözəl duyaraq, özlerinin həyacanı, kədəri və sərsintiləri kimi oynayırdılar. Onlara "oynayırdılar" sözü yaraşır, məhz yaradırdılar.

Tamaşanın uğurunu təmin edən faktlardan biri da əsəra verilən bədii tərtibatdır. Rəssam İsmayıllı Əsədroğlunun quruluşu, Azərbaycan xanlıqlarının faciəsini xəritə ilə ürək şəklində verması və o ürəya saplanan düşmən qılıncı müəllif qayəsini açan tapıntıdır. Əsəra yeni musiqi yazılmayıb, Polad Bülbüloğlunun və Vəsif Adıgozəlovun əsərlərindən, həmçinin xalq musiqisindən məharətlə istifadə ol-

nub. Təkcə bunu qeyd etmək lazımdır ki, tamaşaşa maşğul aktyorlar heç birinə oynadıqları obrazların dövrünü, həyat tarzını, ictimai mövqeyini əks etdirən və onların fərdi ölçülərinə uyğun gələn xüsusi palter biçilməmiş, bütün rekvizit 20-25 il ondan əvvəlki tamaşalar münasibətilə tikilən nimdaş libaslar arasından "seçilmiş", böyüdülmüş, yaxud kiçildilmişdi. Məlum maddi səbablar üzündən tamaşaşa xüsusi musiqi da sıfariş edilməyib.

Eyvaz Əliyev 13 oktyabr 2000-ci ildə dövri matbuatda çap olunan məqaləsində yazırırdı: "Hökmdar və qızı" tamaşası ideya və mündəricə baxımından çox aktual bir tamaşadır... Tamaşadan bugün üçün aktual səslənən mühüm bir nəticə çıxır, həmişə hökmərlərin, ixtiyar sahiblərinin sahvlərinin, xəyanatlılarının bələsini xalq, xalqın ığid oğulları çəkir" (3).

Bəxtiyar Vahabzadənin "Dar ağacı" tarixi faciasında dramaturq hökmər və xalq probleminə toxunaraq İslam dininin Şərqdə yayılması tarixində mövzu alır. Əsərin ilk tamaşası 2000-ci il dekabrın 9-da Azərbaycan Akademik Milli Dram Teatrının sahnəsində göstərildi. Müştəqillik illərində tamaşaşa qoyulmuş "Dar ağacı" Babək mövzusunu yenidən, daha təfərrüatlı İsləməyə imkan verdi. Xüsusən burada Aqşinla bağlı süjetin geniş açılması pyesin ideyasında nazarda tutulmuş mühüm məqamlardandır. İslam dininin Azərbaycanda bərəqərəyi yolunda mübarizə aparan Aqşin öz istayına çatır. Babək edam edildikdən sonra Aqşin xilafətin Azərbaycanda valisi elan edilir. Bu pilləyə qalmaq, hökmər olmaq üçün Aqşin hər şəyden keçir – anasından, qardaşından, doğmalarından, ażizlərdən, xalqından və torpağından. Verdiyi bu qurbanların avazında Aqşin aldanaraq, xilafətin əlində oyuncaya çevirilir. Xəyanatının haqqı kimi baxış allığı valilik, əslində, ona heç bir salahiyət vermər, adı hökmər olsa da, özü xilafətin köləsinə çevirilir.

Tamaşanın quruluşçu rejissoru Ağakışi Kazimov "Dar ağacı"nda müəllif fikrinə dəstək olaraq, konkret tarixi şəraitdə insan xarakterlərinin gücü, həqiqəti, ehtirası çarpışmalarını yaradıcılığına məxsus monumentallıqla sahnəyə gətirə bilmişdir. Rejissor sahnənin dərinliyində qurulmuş dar ağacı və əzəmatla dayanmış Babəklə tamaşanın sonunda sahnə öündəki dar ağacı və onun altındaki xəcalatlı Aqşin arasında tarixi həqiqətləri canlı sahnələr və xarakterlər vasitəsilə göstərməyə nail olmuşdu. Hər zaman aktual olan bu mövzunun adının görümündə özünəməxsus çalarlarla ərsəyə gəldiyini vurgulayan rejissor A.Kazimov tamaşa haqqında öz təssüratını belə bəlşürdü: "Xəyanatın sonu heçdir. Aqşin öz mənliyini sübut etmək üçün millatına, torpağına xəyanət elədi. Onların yadelli işgalçılara tapdağına çevirilməsinə razı oldu. Sonunu gördünüz. Aqşini elə satıldığı arabalar dar ağacından asdır. Ərablar sözü, əslində, burada şətidir. Ona görə də əsərin əksər hissəsində bu sözü yadelli ilə əvəz etmiş" (1).

Dövri matbuatda "Dar ağacı" barədə yazılın məqalələrdən tamaşanın müsbət ictimai rəy doğurduğu aydınlaşır. Bu məqalələrdə rejissor

A.Kazimovun əməyi xüsusən yüksək qiymətləndirilirdi: "Görkəmlə sənətçimiz, Xalq artisti Ağakışi Kazimov vətənpərvərlikla sətqinliq macərasını çoxsəsl Orkestr dirijorluğu ilə elə möhkəm vəhdətdə birləşdirə bilmişdir ki, tamaşaçı ağır həyacan yükü daşıdıqdan sonra zəli nikbinliklə tərk edir və onda belə inam yaranır ki, hər bir xəyanatın, xalqa hər bir pisliyin sonu vardır. Cümə xəyanatlırla bəis iblislər məhvə mahkumdur" (2).

Əlbəttə, bu nailiyyətdə tamaşanın musiqisini yanan Cavanşir Quliyevin də payı vardır. Bəstəkar hadisələri gəl özünəməxsus bayati bəməndə, gəl da heyrəti ucalığına uyar dalğalarda gəzdirir. Doğrudur, kütləvi sahnələrdəki xalq musiqisinin üstünlüyü saray sahnələrindəki musiqilərdən daha çox diqqəti çəkir. Ümumiyyətlə, tamaşanın musiqisində vətənpərvərlik, obrazların daxili aləmini aça bilən incəliklər tamaşanın daha da maraqlı alınmasına xidmət edirdi.

Rəssam İsmayıllı Məmmədovun tərtibatında əkulub dağilan Xürrəmi qalası ilə Aqşinin dəbdəbəli sarayı, xürrəmələrin nimdaş geyimi ilə dəbdəbəli, zər-xara içində olan saray geyimi dövrün ruhuna uyğun seçilmişdi. Süjetin inkişafında əsas düzün nöqtəsi olan "dar ağacı" adıca dar ağacı olmaqdən daha çox müəllif qayəsini çatdırmaq üçün özünün lal, sakit, dənməz vəziyyətində belə haqqı nəhaqdan, xəyanəti sədaqətdən məharatla seçən bir meyərdir. Dar ağacı ham də etiraf simvoluna çevirilir. Hər kəs öz əməli, öz vicedən qarşısında hesabat vermelidir.

Tamaşanın əsas qəhrəmanı Aqşindir. Kamal Xudaverdiyevin ifasında Aqşin xəyanatkar, sonunda xəyanatlılarına görə özüne dar ağacını layiq bilən insan, övladını atan, onun taleyi ilə maraqlanmayan rəzil bir ata, sonda ürəyində övlad məhabbatı alovlanan, övlad təssübü çəkən bir insan, doğma anasının arzularına xilaf çıxan bir sərkərdə, sonda "ana haqqı Tanrı haqqıdır" deyən bir insandır. Aqşin obrazının daxili təzadalarını yaşamaq Kamal Xudaverdiyevdən böyük sənətkarlıq tələb edirdi. K.Xudaverdiyev yadellilərdən əhsan qazanmaq üçün öz xalqına düşmən kəsilən bir bədbəxtən "ruhən dirilib, cisman ölen" bir insan obrazına qədər dəyişməni, təkamülü tamaşanın gözü qarşısında canlandırmalıydı. O bilir ki, Aqşini yalnız bir



çalarda, xəyanatkar-qanıçən zalim rolunda oynamaq olmaz. Aktyorun bacarıqlı ifasında, sahnədə heç bir qılınc vurmasa belə, tamaşacı onu sərkərdə kimi qəbul edir. Bunu aktyor öz məgrur duruşu, jest və mimikaları, təmkinli hərəkatları ilə dikta edə bilir. Aqşin sırvı insan olmadığı kimi, onun faciası da şəxsi facia deyil. Bu facianın kökü xalqın taleyindən keçir, maşəqqətlərdən keçib durulan mənəvi simasını tacəssüm etdirirdi.

Xalq artisti Zərnigar Ağakısiyevanın ifasında Ana obrazı qürurlu, əzəmatli, qeyrətli, zəhmətkeş, xalq təssübünü çəkən, elin adət-ənanalara hörmətlə yanaşan mərd Azərbaycan qadınıdır. Əsərdə təsvir olunan Ana obrazı dünyanın bütün analarının ən bədbəxtidir. Xalq arasında "Babək anası" deyə çağırılan Ana, eyni zamanda, xalqın qanını içən şahin da anasıdır. Ana bir-birinə düşmən mövqədə duran müsəlman və atasparəst, nankor övladla namuslu övladın anasıdır. Bu ana öz ölen oğlunun intiqamını öldürən oğlundan istəyir. Z.Ağakısiyeva müəllif və rejissorun müəsir Azərbaycan gerçəkliliyinə münasibətini obrazın üzərinə düşən tarixi məsuliyyəti ustalıqla tamaşaya çatdırmaqla ifade edirdi.

Tamaşada xalqı təmsil edən obrazlardan biri da Çilğındır. Matin, dənməz bir qız olan Çilğının dərin və manalı sözləri, ağıllı mühəkimələri, mübarizəsi və an başlıcası, mənəvi-əxlaqi mükəmməlliyi Azərbaycan qadının tipik obrazını canlandırır. Çilğın obrazının xarakteri sanki bu surətin adında da öz tacəssümünü tapır. Xalq artisti Maleyka Əsədova, insafən bütün aktyorlar öz rollarında elə sərrast, coşqun, xəyanət və sədaqət məstəvisində gerçəklilik nümayiş etdirirlər ki, zaldakıları da bu ovqat əlçələyir" (2).

Təbii ki, tamaşada xırda qüsurlar da nəzəra çarpır. Firuz Məstafa "Mədəniyyət" qəzetində çap olunan məqaləsində yazır: "Tamaşada hələ cəlalanmamış bəzi ştrixlər də yox deyildir. Mana elə galır ki, ayrı-ayrı personajların dialoqları arasında (masalan, Aqşin - K.Xudaverdiyev və İbn Tahir - Rafiq Əzimov) pauza uzundur. Aqşinin son monoloqunda millat istilahına istinad edilir, halbuki, millat anlayışı daha sonrakı dövrün - kapitalizmin məhsuludur" (4).

Azərbaycan teatrlarında sahnəyə qoyulan tarixi mövzulu pyeslərin sahnə halli teatrımıza yeni qəhrəmanlıq, mübarizə ruhu ilə nəfəs alan tamaşalar bəxş etmiş və Azərbaycan xalqını qalabaya səsləmişdi.

müqəddəs ocağın naminə canından keçib, ölümü üstün tutan, tutduğunu yoldan dönməyən Babək olmazdır. Onun ölümü mənəvi ölüm deyil, fiziki ölümdür, onun ideallarını yaşıdan bir ölümdür. Babək ruhu xalqın qoluna qüvvət, azadlıq mübarizəsinə təpar verirdi. Əli Nurun təqdimatında tamaşanın tarix və ədəbiyyat kitablarından tanıldığı Babək sahnədə möhtəşəmliyi ilə canlanır. Aktyorun məgrur duruşu, səs tembri, baxışları Azərbaycanın qəhrəman oğluna sahnədə əsl abidə idi.

"Dar ağacı" tamaşasında iştirak edən digər istedadlı aktyorların - Əməkdar artist İlham Əsgərovun (Sabutay), Rafiq Əzimovun (İbn Tahir), Hacı İsmayılovun və Valeh Karimovun (İbn Zeyd), Elxan Ağahüseynoğlu (İbn Süheyl), Kazım Həsənquliyevin (Altay), Macnun Hacıbəyovun (Ağsaqqal), Samir Qulamovun (Gözətçi) da hadisələrin gərgin dramatik inkişafında və təbii həllində əməyi az olmayışdı. Təqdim tamaşadakı aktyor ifasından razı qaldığını bildirək yazırırdı: "Aqşin - Kamal Xudaverdiyev, Ana - Zərnigar Ağakısiyeva, Çilğın - Maleyka Əsədova, insafən bütün aktyorlar öz rollarında elə sərrast, coşqun, xəyanət və sədaqət məstəvisində gerçəklilik nümayiş etdirirlər ki, zaldakıları da bu ovqat əlçələyir" (2).

Təbii ki, tamaşada xırda qüsurlar da nəzəra çarpır. Firuz Məstafa "Mədəniyyət" qəzetində çap olunan məqaləsində yazır: "Tamaşada hələ cəlalanmamış bəzi ştrixlər də yox deyildir. Mana elə galır ki, ayrı-ayrı personajların dialoqları arasında (masalan, Aqşin - K.Xudaverdiyev və İbn Tahir - Rafiq Əzimov) pauza uzundur. Aqşinin son monoloqunda millat istilahına istinad edilir, halbuki, millat anlayışı daha sonrakı dövrün - kapitalizmin məhsuludur" (4).

Ədəbiyyat:

1. Atababa İ. Şəxsiyyətin bütövlüyü. Ədəbiyyat qəzeti. 11 avqust 2000, № 32 (3209).
2. Əlibayov C. Bəxtiyar Vahabzadənin "Dar ağacı". "Ədəbiyyat" qəzeti. 5 yanvar 2001, № 2 (3230).
3. Əliyev E. "Na qədər ki torpaqlarımız azad edilməyib "Hökmdar və qızı" döyüşəcək". "Ekspres" qəzeti. 13 oktyabr 2000-ci il. №38 (3042).
4. Firuz M. "Dar ağacı" ilə üz-üzə. "Mədəniyyət" qəzeti. Dekabr 2000, № 23 (2000).

Резюме

В статье говорится о сценическом решении исторических драм "Повелитель и его дочь" (11.11.2000) И.Эфендиева, "Виселица" (09.12.2000) Б.Вагабзаде на сцене Азербайджанского Академического Национального Драматического Театра.

Ключевые слова: патриотизм, героизм, драматург, режиссер, актер.

Summary

In the article there is spoken about stage solution of historical Azerbaijan State Academic Drama Theatre "Sovereign and his daughter" (11.11.2000) by I.Afandiyeva, "Viseliça" (09.12.2000) by B.Vahabzadeh. In the performances given special attention to the patriotic, heroic, bellicosity characters, also analyzed the director's works, compositor's songs and artistic design.

Key words: patriotism, heroism, playwright, producer, actor.